

PwC Azerbaijan Times

17 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- **2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı**
- **Sığorta agentliyi fəaliyyətinə dair yenilik**
- **PwC Azərbaycanın «Rəqəmsal Əsrdə Gənclər üçün İmkanlar» adlı konfransda çıxışı**
- **PwC Azərbaycan Akademiyasının «MS Excel-də Maliyyə modelləşdirilməsi: Biznesin qiymətləndirilməsi nümunəsi» üzrə təlimi**



pwc

Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri
Departamentinin Rəhbəri, İdarəedici Direktor

arif.guliyev@pwc.com

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın
Rəhbəri

elchin.mammadov@pwc.com

Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər
Aysel Süleymanova
aysel.suleymanova@pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2018 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının məqsədlərinə aşağıdakılar daxildir:

- Nağdsız (o cümlədən innovativ) ödənişlərin həcmi artırmaq;
- Nağd iqtisadiyyatın çəkisini azaltmaq;
- Maliyyə axınlarını bank dövriyyəsinə cəlb etmək;
- Bankların investisiya imkanlarını artırmaq;
- İqtisadi subyektlərin rəqəmsal ödəniş xidmətlərindən istifadəsini genişləndirmək.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında şəffaflıq artacaq, vergidən yayınma halları azalacaq, bank sektoru sağlamlaşacaq, işə götürənlə işçi arasında maliyyə şəffaflığı təmin ediləcək, sosial sığorta ayırmalarının həcmi artacaq, elektron bank əməliyyatlarının çeşidi və həcmi genişlənəcək, elektron bankçılıqdan istifadə edən əhəlinin xüsusi çəkisi artacaq, elektron ticarətin həcmi böyüyəcəkdir.

Bütün bunlar Azərbaycanda iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək, real ÜDM-in və dövlət büdcəsi gəlirlərinin artmasına, əhəlinin həyat səviyyəsinin yüksəlməsinə ciddi töhfə verəcəkdir.

Əlavə olaraq, Dövlət Proqramında innovativ rəqəmsal ödəniş texnologiyalarına toxunulmuş və Sürətli ödənişlər (*Fast payments*), QS (*Quick Response*) kodları və Bulud (*Cloud*) texnologiyalarına əsaslanan POS və mPOS kimi üsulların genişləndirilməsi önə çəkilmişdir.

Dövlət Proqramında nəzərdə tutulan digər global trendlər sırasına isə, anı ödəniş sistemləri (*Instant payment*), blokçeyn (*Blockchain*) və kriptovalyutalar daxildir.

Sığorta agentliyi fəaliyyətinə dair yenilik

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata) Nizamnaməsinə əsasən Palatanın İdarə Heyətinin qərarı ilə 1 hüquqi şəxsə və 62 nəfər fiziki şəxsə sığorta agentliyi fəaliyyətinə dair müddətsiz lisenziyalar verilib. Müvafiq şəxslərin siyahısı Palatanın rəsmi saytında yerləşdirilmişdir.

PwC Azerbaijan Times

17 sayılı Buraxılış

PwC Azərbaycanın «Rəqəmsal Əsrdə Gənclər üçün İmkanlar» adlı konfransda çıxışı

PwC Azərbaycan 21 sentyabr 2018-ci il tarixində Bakıda BLNetwork tərəfindən Four Seasons Hotel-də təşkil edilmiş “Rəqəmsal Əsrdə Gənclər üçün İmkanlar” adlı Konfransda iştirak etmişdir. Konfransın əsas mövzuları kriptovalyutaların cari və gələcək tendensiyaları, kraudfanding, Rstartup-lara yatırım edən investorlar, ilkin investisiyalar, e-kommersiya və fərdi sahibkarlıq olmuşdur.

PwC Azərbaycanda ofisində Risklərin Analizi və Nəzarəti Xidmətinin əhbəri Otabek Sidikov “İnformasiya Təhlükəsizliyi Tendensiyaları” mövzusunda çıxış edərək, yeni texnologiyalardan yaranan təhdidlər barədə məlumatı nəzərə çatdırmışdır.

Dünyadakı şirkətlər öz məhsullarını və avadanlıqlarını Əşyalar İnternetinə (IoT) qoşmaq üçün sürətlə inkişaf etməklə yeni biznes modellərinin yaradılması, eləcə də onları öz biznesləri və müştəriləri ilə əlaqələrin qurulmasında tətbiq etmək üçün imkanlar yaradır.

PwC Azərbaycan Akademiyasının «MS Excel-də Maliyyə modelləşdirilməsi: Biznesin qiymətləndirilməsi nümunəsi» üzrə təlimi

Seminarın məqsədi iştirakçılara Excel-də maliyyə modellərinin hazırlanması üçün analitik modelin yaradılması ilə bağlı aydın metodologiyayı təqdim etməkdən, onların diqqətini maliyyə modelləşdirilməsinin universal alətlərinə cəlb etməkdən və biznesin qiymətləndirilməsi nümunəsi əsasında etibarlı və şəffaf maliyyə modellərinin yaradılması üçün tələb olunan bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

Seminar maliyyə mütəxəssisləri, kredit mütəxəssisləri, investisiya analitikləri, iqtisadçılar və rəhbərliyin qərarları üçün iqtisadi fərziyyələrin hazırlanmasına görə cavabdeh olan analitiklər üçün nəzərdə tutulub.

Maliyyə Hesabatları barədə məlumatın olması və MS Excel sahəsində əsas bacarıqlar tələb olunur.

Seminar praktiki məsələləri həll etməyə kömək edəcək:

- Bütöv maliyyə modellərinin yaradılması
- Modelləşdirmə üçün ilkin məlumatlara uyğun olaraq maliyyə modellərinin uyğunlaşdırılması
- Maliyyə modellərinin təhlili, modellərin məhdudiyyətləri və fərziyyələrinin müəyyənəşdirilməsi

- Modelləşdirmə prosesində əldə edilən nəticələrin təfsir edilməsi

Seminarın əsas mövzuları:

- Qabaqcıl təcrübənin modelləşdirilməsi
- Maliyyə modelinin növləri
- MS Excel-də maliyyə modelləşdirmənin strukturu
- Maliyyə məlumatlarının daxil edilməsi və emalı qaydaları
- Analitik nəticələrinin təqdimatı
- MS Excel-də maliyyələşdirmənin mərhələləri
- Maliyyə əmsallarının hesablanması
- Modelin düzgün təhlili prosedurları
- Modelin ssenarisinin yaradılması
- Həssaslığın Təhlili

Təlimçi: Vədad Rzalı PwC Azərbaycan Şirkətində Sövdələşmələr üzrə Məsləhət Xidmətləri Şöbəsinə Baş Məsləhətçi vəzifəsində çalışır. O, global və yerli bazarların hərtərəfli təhlilin aparılması, şirkətin biznes əməliyyatlarının və əvvəlki fəaliyyətinin təhlili və qiymətləndirmə məqsədləri üçün maliyyə modelləşdirilmə sahəsində təcrübəyə malikdir. Hazırda ACCA və CFA namizədidi

Seminarın cədvəli və qiyməti:

Tarix: 4-5 dekabr, 2018-ci il (16 akademik saat)

Vaxt: 9:30 – 18:00 (2 kofe fasiləsi və nahar daxildir)

Qiymət: bir nəfər üçün 650 AZN (ƏDV daxil deyil)